



AI VƏ AZƏRBAYCAN: GƏNCLƏR SAHƏSİNDƏ TƏRƏFDAŞLIQ



GƏNCLƏR VƏ TƏHSİL PAKETİNİN 2020-CI İLƏ QƏDƏR VƏ ONDAN SONRAKI İLLƏRDƏ DƏYİŞİKLİK GƏTİRƏCƏYİ GÖZLƏNİLİR

Avropa İttifaqının Şərqi tərəfdaşları ilə əməkdaşlığının ana xəttini gənclər üçün gələcək planların yaxşılaşdırılması təşkil edir. Azərbaycan ilə birgə Avropa İttifaqının məqsədi gənclərə təhsil, iş, cəmiyyətin bütün sahələrində tam olaraq iştirak etmələri və potensiallarını həyata keçirmələri üçün imkanlar yaratmaqdır. Avropa İttifaqı 2017-2020-ci illərdə Şərq Tərəfdaşlığı regionunda yaşayan gənclər dəstək məqsədi ilə 330 milyon avroya yaxın maliyyə vəsaiti ayırıb.

2020-ci ildən sonrakı dövrdə Şərq Tərəfdaşlığı siyasətinin bir hissəsi olaraq 2020-ci ilin martında Avropa Komissiyası tərəfindən irəli sürülən "Gənclər üçün yeni təklif" siyasətində sözügedən dövrdə gənclər sahəsinə investisiya qoyuluşunun artırılması gözlənilir.



TƏHSİL, TƏLİM VƏ YERDƏYİSMƏ

Erasmus+: 2014-2020-ci illər üzrə ŞT regionuna 210 milyon avro ayrılıb və bununla da aşağıdakılar daxil olmaqla, 80000 gənc, gənclər təşkilatlarının işçisi, tələbələr və akademik heyət üçün mübadilə imkanlarından faydalanmağa imkan vermişdir:

- Avropada təhsil almaq üçün təqaüd proqramları
- Tələbə mübadilə proqramları
- Avropa Həmrəylik Korpusu
- Gənclər üçün mübadilə proqramları

- 2014-2019-cu illər ərzində AI-nin maliyyə dəstəyi ilə Azərbaycandan olan 1625 tələbə və müəllim heyəti AI-də, 883 Avropalı isə Azərbaycanda təhsil almaq və ya dərs keçmək imkanı qazanıb; 39 Azərbaycanlı magistr tələbəsi isə tam Erasmus təqaüdü alıb.

- 3333 Azərbaycanlı gənc və gənclər təşkilatı işçisi Erasmus+ çərçivəsində icra olunan mübadilə proqramlarından yararlanıb və onların 54 nəfəri gənclər və qərar qəbul etmə sahəsinə dair xüsusi fəaliyyətlərə cəlb olunub.

eTwinning Plus: 761 Azərbaycan məktəbi mübadilə və müəllimlər üçün peşəkar inkişaf proqramlarına cəlb olunub. 2020-ci ilə qədər ŞT regionunda 7700-dən artıq müəllim və 3000-dən artıq məktəb eTwinning Plus platforması vasitəsilə əlaqələndirilib.

Gürcüstanda fəaliyyət göstərən Avropa Məktəbi: 2018-ci ilin sentyabr ayında fəaliyyətə başlayan və Azərbaycan daxil olmaqla, ŞT regionundan olan şagirdlər üçün bələdçi rolunu oynayan məktəb, məzunlarına beynəlxalq dərəcəli diplom verir. 2020-ci ilin sentyabrında üçüncü tədris ili üzrə şagird qəbul edən məktəbdə 105 gənc AI, onun əsas dəyərləri və ŞT haqqında ümumi məlumatlar daxil olmaqla, yüksək keyfiyyətli çoxdilli və multikultural mühitdə təhsil alırlar.

Məşğulluq üçün təhsil – təhsil sisteminin müasirləşdirilməsinə və keyfiyyətinin təmin olunmasına töhfə vermək məqsədilə adı çəkilən proqrama (2015-2022-ci illər ərzində) 43 milyon avro maliyyə vəsaiti ayrılıb.



MƏŞĞULLUQ VƏ SAHİBKARLIQ

EU4Youth: biznes inkubatorlarının və innovasiya qruplarının yaradılması, sosial sahibkarlıq və məktəbi erkən tərəkədlər üçün qeyri-formal proqramların həyata keçirilməsi daxil olmaqla, sahibkarlığın inkişafına yönəlmiş layihələr vasitəsilə sahibkarlıq potensialının gücləndirilməsi və əmək bazarına aid bacarıqların inkişafı məqsədilə ŞT regionu üçün 43 milyon avro ayrılıb. Azərbaycanda fəaliyyət göstərən 22 təşkilat EU4Youth proqramının bacarıqların artırılmasına dair kiçik grant layihələrində iştirak edir.

Avropa Təlim Fondu: gənclərin iş fəaliyyətinə başlamasına dəstək verən siyasətlərin hazırlanması, fəaliyyətə dair prioritetlərin müəyyənləşdirilməsi və milli gənclər startegiyalarını dəstəkləmək məqsədilə əməkdaşlığa dəstək verir.



İŞTIRAK VƏ LİDERLİK

2019-cu ildə keçirilən 4-cü Şərq Tərəfdaşlığı Gənclər Forumunda "Media sahəsində savadlılıq və fəal iştirak yolu ilə tənqidi düşüncə" mövzusu müzakirə olunub və 2020-ci il virtual ŞT Gənclər Sammiti 2020-ci ildən sonrakı "Gənclər üçün yeni təklifin" əsas prioritetləri arasında fikir mübadiləsi aparmağa şərait yaradıb.

ŞT Vətəndaş Cəmiyyəti Təqaüd Proqramı: Şərqi tərəfdaş ölkələrindəki vətəndaş cəmiyyəti liderlərinin liderlik bacarıqlarının inkişafına dəstək verir – 2017-2020-ci illər ərzində keçirilən ərizə qəbulunda Azərbaycandan 6 təqaüd proqramı iştirakçısı seçilib.

EU4Youth Gənclər üçün Vətəndaş Cəmiyyəti Təqaüd Proqramı: gənclər təşkilatları və 460-a yaxın təqaüd proqramı iştirakçısının siyasətin formalaşmasında fəal iştirakına dəstək verir.

Gənc Avropa Səfirləri: 700-dən artıq "Gənc Avropa Səfiri" (YEAs) "AI-nin Şərq Qonşuluğu" layihəsi çərçivəsində AI və Şərqi tərəfdaş ölkələrindəki gənclər və gənclər təşkilatları arasında əməkdaşlığı inkişaf etdirir – Azərbaycandan olan Gənc Avropa səfirləri ilə tanış olun.

EU4Youth məzunlar şəbəkəsi: qeyri-rəsmi təhsil proqramlarında toplanan həvəs və təcrübəyə əsaslanaraq, AI-nin gənclər üçün müxtəlif təşəbbüslərinin məzunları Şərqi tərəfdaşlıq ölkələrindəki aztəminatlı gənclərin yerli icmalarında və AI-nin yerdəyişmə proqramlarında daha fəal iştirakını dəstəkləyirlər. Pilot mərhələdə EU4Youth layihəsinin Azərbaycandan olan 10 məzununu yaşadıkları icmada azı 50 aztəminatlı gəncə dəstək verəcəklər.

AZƏRBAYCANLI GƏNCLƏRİN SƏDASI

ŞT VƏTƏNDAŞ CƏMIYYƏTI TƏQAÜD PROQRAMININ İŞTIRAKÇISI



LAMIYƏ RZAYEVA

ŞT Vətəndaş Cəmiyyəti Təqaüd
Proqramının iştirakçısı

"Mən inanıram ki, layihəm sosial xidmətlərin və sosial proqramların təkmilləşdirilməsi və sosial problemlərin qarşısının alınması məqsədilə aparılan lobbçilik işində medianın rolunu gücləndirməyə kömək edəcək".

EU4YOUTH LAYIHƏSİ



ZAUR ÜNSİZADƏ

EU4Youth layihəsinin benefisiarı

"Bu proqram təsirli tədbirlərin həyata keçirilməsinin nə qədər vacib olduğunu vurğulayaraq sosial sahibkarlığa qarşı münasibətimi dəyişdi. Mən dəyişməyə və dünyanın dəyişməsinə inananlara mütləq bu proqramda iştirak etməyi tövsiyə edirəm".

ERASMUS+



HIKMƏT MÜRSƏLZADƏ

İştirakçı, komanda lideri, Erasmus+
Gənclər layihələrində fasilitator

"Bir çox layihələrdə iştirak etdikdən sonra vətənim daha yaxşı görmək üçün indi daha da həvəsliyəm. Bu baxımdan Erasmus+ mənim kimi həvəsli şəxsləri birləşdirir!"

ŞƏRQ TƏRƏFDAŞLIĞI MƏKTƏBİ



ÜLVI GITALIYEV

Şərq Tərəfdaşlığı Məktəbinin şagirdi

"Mən bu məktəbi bitirəndə çox sevindirici bir an olacaq, çünki iki illik təhsilimin mənə qitənin təklif etdiyi bütün təhsil və məşğulluq qapılarına açar verdiyini və həmin qapıların məndən sonra bir çoxları tərəfindən açılacağını biləcəyəm".

EU4YOUTH LAYIHƏSİ



FIDAN RÜSTƏMOVA

EU4Youth layihəsinin benefisiarı

"Mənşəyindən bu günkü işgüzar mühitdəki tətbiqlərə qədər sosial sahibkarlıq haqqında öyrənmək çox xoş oldu. Biz həmçinin müxtəlif əsilli insanlarla görüşmək və təcrübələrimizi bölüşmək şansı qazandıq."

GƏNC AVROPA SƏFİRİ



TÜRKAN MƏMMƏDLİ

Azərbaycanlı Gənc Avropa Səfiri

"Gənc Avropa səfiri seçilməyim həyatımı dəyişməklə yanaşı, kənd yerlərində yaşayan gənclər üçün müsbət dəyişikliklər yaratmaq imkanı verdi".

DAHA ÇOX ÖYRƏN

Aİ-NİN GƏNCLƏRƏ DƏSTƏYİ
www.euneighbours.eu/en/east/eu-in-action/youth

ERASMUS+
www.ec.europa.eu/programmes/erasmus-plus
ERASMUS+ PROQRAMININ AZƏRBAYCAN OFISI
www.erasmusplus.org.az/

ETWINNING PLUS AZƏRBAYCAN
www.etwinningplus.edu.az

AVROPA TƏLİM FONDU
www.etf.europa.eu

VƏTƏNDAŞ CƏMIYYƏTI TƏQAÜD PROQRAMI
www.fellowships.eapcivilsociety.eu